

Əhəmiyyətli uçot siyasəti və izahlı qeydlər

1. Giriş

Hazırkı maliyyə hesabatları 31 dekabr 2024-cü ildə tamamlanan il üzrə "Siyasi partiyalarda mühasibat uçotunun aparılması Qaydaları"na uyğun olaraq Respublikaçı Alternativ (REAL) Partiyası (irəlidə Partiya adlanacaq) üçün tərtib edilmişdir.

2. Partiya haqqında ümumi məlumat

Partiya 31 avqust 2020-ci il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən verilən 1120-P1-0061 nömrəli Qeyri Kommersiya Hüquqi Şəxsinin Dövlət Qeydiyyatı Haqqında Şəhadətnamə ilə dövlət qeydiyyatına alınmışdır.

Mülkiyyət növü – xüsusi.

Qanunu təmsilçisi – Məmmədov İlqar Eldar oğlu.

Partiyanın nizamnamə üzrə əsas fəaliyyəti siyasi fəaliyyətdən ibarətdir.

Hesabat dövrü ərzində işçilərin orta sayı 8 nəfər olmuşdur.

3. Partiyanın hüquqi ünvanı

Hüquqi ünvan: AZ1006, Bakı şəhəri, Bəşir Səfəroğlu küçəsi, ev 5, mənzil 10

4. Əməliyyat valyutası

Hazırkı maliyyə hesabatlarındakı məbləğlər Azərbaycan Manatı (AZN) ilə ifadə olunmuşdur.

5. Uçot siyasətinin təqdimatı

Uçot siyasətinin bu maliyyə hesabatlarının tərtib edilməsində istifadə edilən əsas müddəaları aşağıdakı bəndlərdə göstərilmişdir. Əgər başqa açıqlamalarda istinad qeydləri edilməmişdirsə, göstərilən uçot siyasəti müddəaları təqdim edilən bütün hesabat dövrlərində ardıcıl tətbiq edilmişdir.

6. Maliyyə hesabatlarının tərtib olunmasının ümumi əsasları

Partiya mühasibat uçotunu Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun qaydada aparır. Bu maliyyə hesabatları Azərbaycan Respublikasının mühasibat uçotu haqqında qanunvericiliyi əsasında hazırlanmışdır. Bu maliyyə hesabatlarında, aktivlər və öhdəliklər faktiki xərclər üzrə qiymətləndirilmişdir. Maliyyə hesabatları hazırlanarkən mühasibat uçotunun hesablama metodu tətbiq olunmaqla aktivlər ilkin dəyər uçot prinsipinə əsaslanmışdır.

7. Torpaq, tikili və avadanlıqlar (Əsas vəsaitlər)

Torpaq, tikili və avadanlıqlar elə aktivlərdir ki,

- inzibati məqsədlər və təchizatında istismar edilir və ya gələcəkdə icarəyə verilmək məqsədlər üçün istifadə edilir;

- Bir dövrdən (12 aydan) artıq dövr ərzində istifadə edilməsi gözlənilir.

Bu uzunmüddətli aktivlər əldə edilərkən ödənilən dəyər əsasında tanınır.

8. Amortizasiya

Torpaq üzrə amortizasiya ayırmaları hesablanmır.

Bütün digər əsas vəsaitlər üzrə amortizasiya azalan qalıq dəyəri metoduna, yəni əsas vəsaitlərin faydalı istismar müddəti ərzində aşağıdakı illik amortizasiya dərəcələrini tətbiq etməklə, aktivlərin qalıq dəyərində və ya yenidənqiymətləndirilmiş dəyərində vurmaqla həyata keçirilir. Faydalı istismar müddəti və ya illik amortizasiya dərəcələri aşağıdakı qaydada müəyyən edilir:

- Binalar və qurğular – 20 il və ya illik 7%-dək

- Maşın avadanlıq – 5 il və ya illik 25%-dək

- Nəqliyyat vasitələri – 5 il və ya illik 25%-dək

- Sair əsas vəsaitlər – 5 il və ya illik 20% -dək(ötürücü qurğular)

Aktivlərin ləğv edilmə dəyərində və onların faydalı istismar müddətinə vaxtaşırı yenidən baxılır və zərurət olduqda, hər bir hesabat dövrünə təshih edilir.

Əsas vəsaitlərin xaric olmasından mənfəət və zərərlər bu əsas vəsaitlərin satışı ilə onların balans dəyərinin müqayisə edilməsi yolu ilə müəyyən edilir. Xaric olmalardan mənfəət və zərərlər maliyyə fəaliyyətinin nəticələri haqqında hesabatda əks etdirilir.

9. Pul vəsaitləri və onların ekvivalentləri

Pul vəsaitləri və onların ekvivalentləri asanlıqla müəyyən nağd pul məbləğinə çevrilə bilən və dəyəri cüzi dəyişikliklərə məruz qalan maddələrdir. Pul vəsaitləri və onların ekvivalentləri maddəsində kassada olan nağd pul vəsaitləri, yolda olan pul köçürmələri, bank hesablaşma hesabları, digər tələbli bank hesabları, pul vəsaitlərinin ekvivalentləri, bank overdraftları və ödənilmə müddəti üç aydan artıq olmayan digər yüksəklikvidli investisiyalar əks etdirilir.

10. Kreditlər və borclar

Kreditlər və borclar ilkin olaraq sövdələşmənin aparılmasına çəkilən xərclər çıxılmaqla, ədalətli dəyər üzrə tanınır. Kreditlər və borclar Partiya tərəfindən bu öhdəliklərin ödənilmə müddətinin mühasibat balansının tərtib edilmə müddətindən ən azı bir ildən artıq olan müddətə ödəniləcəyi barədə şərtsiz hüququ olması halları istisna olmaqla, qısamüddətli öhdəliklər kimi təsnifləşdirilir.

11. Gəlirin tanınması

Gəlir aktivlərin artması və öhdəliklərin azalması ilə bağlı iqtisadi səmərənin artımının baş verdiyi və bu artımın etibarlı səviyyədə qiymətləndirilməsi mümkün olduğu hallarda və gəlir tanınma meyarına uyğun olaraq tanındıqdan və qiymətləndirildikdən sonra uçota alınmaqla, təşkilatın maliyyə fəaliyyətinin nəticələri haqqında hesabatda əks etdirilir.

Əsas əməliyyat gəliri dövlət büdcəsindən ayrılan vəsaitlər, digər alınmış yardımlardan ibarət olduğundan vergiyə cəlb olunmamışdır. Digər vergiyə cəlb olunan gəlirlər isə hesablama metodu əsasında tanınır və tanınma alıcı ilə müqavilənin bağlandığı andan başlanır. Əsas əməliyyat gəliri bütün vergilər çıxıldıqdan sonra qalan gəlirdir.

12. Xərclərin tanınması

Partiyada xərclər layihələr (tərtib olunan büdcələr) əsasında alınan və layihə (büdcə) çərçivəsində layihələrin büdcələri əsasında ödənilən zamanı tanınacaqdır. Yəni layihələrdən vəsaitlər daxil ola bilər, amma layihə icra olunmasa həmin alınan vəsaitlər xərc kimi tanına bilməz.

13. Torpaq, tikili və avadanlıqlar

Məzmun	Avadanlıq			Cəmi
01 yanvar 2024-cü il tarixinə balans dəyəri	7022,54	0.00	0.00	7022,54
Daxilolmalar	699.90	0.00	0.00	699.90
Xaric olmalar	0,00	0.00	0.00	0,00
Amortizasiya ayırmaları	3733,21	0.00	0.00	3733,21
31 dekabr 2024-cü il tarixinə balans dəyəri	3989,23	0.00	0.00	3989,23

14. Pul vəsaitləri və onların ekvivalentləri

Göstəricilər	31.12.2024	31.12.2023
Nağd vəsaitlər	50,55	50,55
Bankdakı cari manat hesabında pul vəsaitləri	15086,52	55562,48
YEKUNU	15137,07	55613,03

15. Sair qısamüddətli maliyyə aktivlər

Göstəricilər	31.12.2024	31.12.2023
Nəşr olunmuş kitab	2750,40	2750,40
Avanslar	100,00	100,00
YEKUNU	2850,40	2850,40

16. Bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)

Göstəricilər	31.12.2024	31.12.2023
Əvvəlki hesabat dövrünün mənfəəti (zərəri)	65437,75	75214,66
Cari hesabat dövrünün mənfəəti (zərəri)	-43504,32	-9776,91
YEKUNU	21933,43	65437,75

17. Vergi və sair məcburi ödənişlər üzrə öhdəliklər

Göstəricilər	31.12.2024	31.12.2023
Vergi və sair məcburi ödənişlər üzrə öhdəliklər	43,27	48,22
YEKUNU	43,27	48,22

18. Gəlirlər

Göstəricilər	31.12.2024	31.12.2023
Üzvlük haqları (üzvlük haqqı ödəyən siyasi partiya üzvlərinin sayı – 1 nəfər)	12,00	0,00
İlanələr şəklində gəlir	0,00	0,00
Dövlət büdcəsindən ayrılan vəsait	274278,60	283275,45
YEKUNU	274290,60	283275,45

19. Xərclər

Göstəricilər	31.12.2024	31.12.2023
Əmək haqqı üzrə xərclər	140087,60	93692,27
Əmək haqqı üzrə ayırmalar	48268,24	32128,01
Ezamiyyə xərcləri	4111,79	6468,67
İcarə xərcləri	18529,56	21599,76
Sığorta xərcləri	424,18	389,49
Reklam xərcləri	81,89	4901,06
Aşağı təşkilatlara ödəncilər üzrə xərclər	4950,00	15230,00
Yığılmış amortizasiya	3733,21	2847,36
Bank xərcləri	1608,50	1336,28
IT xidmət xərcləri	0,00	2140,00
Audit xərcləri	900,00	800,00
Çap xərcləri	87,00	0,00
Tərcümə xərcləri	35,00	110,00
Alınmış xidmətlər üzrə xərclər	45732,28	73312,62
Aparılan kampaniyalar üzrə xərclər	0,00	12328,43
Rabitə və Nəqliyyat xərcləri	8984,75	12893,01
Təmir və yaxşılaşdırma xərcləri	7841,98	0,00
Azqıymətli avadanlıqlar, dəftərxana və təsərrüfat malları, kommunal və s. ofis xərcləri	8220,62	8947,76

Vergi xərcləri	3698,32	3927,64
Partiya namizədlərinə verilən ianələr (Milli Məclisə seçkilər)	20500,00	0,00
YEKUNU	317794,92	293052,36

20. Hesabat dövründə mənfəət və ya zərər

Göstəricilər	31.12.2024	31.12.2023
Hesabat dövründə mənfəət (zərəri)	-43504,32	-9776,91
Cəmi	-43504,32	-9776,91

Siyasi Komitənin sədri: Cəfərov Natiq Mehman oğlu

Maliyyə katibi: Mahmudov Mahmud Avdı oğlu



(Handwritten signatures in blue ink)